

Cənubi Azərbaycan poeziyası publisistikada (1944-1945-ci illər)

(Əvvəli ötən sayımızda)

Cənubi Azərbaycan xalqına böyük Yaradan bir il də olsa, azad dövlət, azad dil, içərisində xain olmayan müstəqil ordu qismət etdi. O bir ilin şöhrəti, şanı, qurru, təntənəsi uzun illərdir yaşanmaqdır. Məktubda Cənubi və Şimali Azərbaycanın ayrı düşməsini yanğıyla təsvir edən şairlər bunu ağır dərd adlandırır:

Bir ölüm, bir də feraq olmaya kaş,
Qalmaya qardaşa həsrət qardaş.

Qızıl Ordunun tarixində çox sayıda "qara ləkə" var. Beş il Cənubda qaldı, kümək etdi də, sonra öz mənafeyini düşünüb işini yarımcıq qoyma və qaçı. Bir "qara ləkə" də onda qazandı. Amma cənublu şairlər, azəri övladları çox sədaqətlidir, dost dediyine minnət duyar, kəsilən duz-cörəyi yüksək qiymətləndirir. Onların məhabəti gözlərdə deyil, könüllərdə yaşıar. Ordu cismən Cənubdan ayrılır. Ancaq tərənnüm uzun illər davam edir. Vaqifdən sitat götürən şairlər çox kədərlənib:

"Ayrı düşsəm də o gözəldən mən,
Qəlbine yol görünür qəlbimdən".

Dostlarının ölkələrini tərk etməsi onlar üçün çox qüssəli andır. Vətənin taleyi təhlükədə ola bilər. Fars zülmünün ayaqlar altında qaldığı bir zamanda ordunun çıxması xalqda təşviş yaradır.

Hilal Nasırının harayı indi başa düşülür. İnsanları küməyə çağırır. Onları fars şovinistlərindən qoruyan bu əsgerlərə məhəbbəti o qədər böyükdür ki, onları eşq kəməndinə salan "yari-mehriban" adlandırmır, hətta Təbrizi gülüstənən əvərinə o kəslərin gedərkən gulları də, Gülistəni da apardıqlarını bəyan edir.

Hilal, sanma ki, yarın əvərdir üz səndən
O da sənin kimi, vallahi bağı qan gedidi.

Cənublu bacı-qardaşlarımız düşünmüşdür ki, Qızıl Ordunları İkinci Dünya mühərbişinin dəhşətlərindən xilas etmiş, azadlıq və mədəniyyət yolu onlara göstərmişdir. Ancaq belə deyil. Fars şovinistləri ilə, ingilislərlə onlar özü-fədailər, bir də milli hökumətin baş vəziri S.C. Pişəvəri ardıcıl olaraq həm ideoloji, həm də sənərdə qəhrəmancasına vuruşmuşlar. Qızıl əsgər də bir istinadgah idi. S.C. Pişəvəri "Qızıl əsgər" qəzətində onlara dəstekləri üçün minnetdarlığını bildirərək yazırı ki, İran xalqlarının qəddar Pəhləvi rejimindən, işğəncələrdən xilas olmasında Sovet əsgerlərinin böyük əməyi var. Cənubda Qızıl Ordunun bir müsbət avantajı da o idi ki, xalqın daxili işinə qarışmındır. O vaxt Vətəni xilas edən fədailərin vətənə bəslədikləri məhəbbət və sədaqət, ali əxlaq nümunələri və cəngi qəhrəmanlıqları idi. Fədailərin bu nümunəvi hərəkətləri uzun illərdir biz azərbaycanlıların iibrət dərsinə əvərilib. Qızıl Ordudan əvvəl onların ideya, fikri, mənəvi rəhbərləri olub. Səttar xan kimi, Ş.M. Xiyabani kimi. Azərbaycan xalqının böyük fədailəri, milli qoşunun döyüşçüləri öz milləti yolunda həmişə canından keçməyə hazır olub. Buna mədəniyyət və yaxud mədəniyyət ordusunu demək olarsa, belədir. O vaxt Təbrizdə qazilan 8 su quyusundan xalq da, Qızıl Ordु əsgərləri də halallıqla istifadə etmişdir. Poeziya nümunələrindən aydın olur ki, teatr, kino və klublar xalqın üzünə açılmışdır. Amma Qızıl Ordū hekimlərinin fealiyyəti danılmazdır. İnsanları müalicə edərək xəstəliklərin pəncəsindən xilas edən, onların qayğısına qalan hekimlər hər cür təşəkkürə, tərənnümə layıqdir. Eyni zamanda bir müsbət hal da o idi ki, Azərərilerin adət-ənənələrinə, mentalitetinə zərər verəcək hallar baş vermirdi. Bəlkə də, bu Şimaldan Cənuba ezam olunmuş milliyyətcə azərbaycanlı olan siyasi olara və mədəniyyət xadimlərinin xüsusi nəzarətinin nəticəsi idi ki, əxlaq və tərbiyə məsələlərində heç bir qüsür nəzərə çarpmırdı. Bu, sözən deyil, işdə özünü göstərir.

Təbrizin lirik şairi Fəxrəddin Məhzun, Urmu şairlərinin əksəriyyəti yurdun bəzəyi "yoldaş"ın ayrılmamasını kədərlə qarşılıyır. Hər biri öz ürək sözlərini şeire tökürdü. F.Məhzun "Ədəbiyyat" qəzətinə göndərdiyi şeirində yazişti:

Fəraqından bütün gözlər dolur yaş,
Bağış-bağça, qan ağlayır dağ-dası.
Bizim yurdumuzun bəzəyi yoldaş
Bu gün gülə-gülə ayrıılır bizdən.

Həmin dövrə Təbrizdə mədəniyyət məsələlərinə məxsusi diqqət yetirildi. Təbrizli aşiq şair Aşıq Hüseyn yenice yaranan milli hökumət tərəfindən Xalq artisti adına layiq görülmüşdü. Hər yerde hörmətə qarşılısan A. Hüseyn Sovet nümayəndə heyeti ilə də xoş münasibət yaratmışdı. O da öz məhəbbətini onlara yətirməkə bərabər, getmələrinə də məyus olurdu.

Ayrılıb uzağa gəl düşmə məndən,

Hicran kəlməsinə soruşma məndən,

Könülsüz əl verib görüşmə məndən,

Mən aşiqəm sən canana, xoş gəldin!

Onların getməsi aşiq-şairi o qədər kədərləndirir ki, bu vəziyyətin, mələlin onu Şeyx Sənana döndərəcəyindən qorxur və Şimala Azəri övladlarının atəşinə salamlarını göndərir.

Əli Tude isə tam şəkildə inanır ki, Qızıl Ordunun hissələri kəsdikləri duz-cörəyə sədaqətlə olar, tapdamaz, unutmaz və dostlarını yarı yolda buraxıb atmaz:

Qəlbim tutulub da gözüm dolsa da,
Lakin toplayıram qüvvəmi yenə,
Çünkü ümidi verir qardaşım mənə.
Bilirəm atmamış, o atmaz mənə,
Unutmaz heç zaman, unutmaz mənə.

Bəli, "ortaq qardaşımız!!!!" bizi heç vaxt "unutmadi": nə Qarabağ hadisələrində, nə də qanlı Yanvarda..... Hər zamanın bir hökmü var, deyirlər. Yaman yaxşı, düşmən də dost ola bilir. Atalar onu da deyir ki, "Qarı düşmən dost olmaz", "İlannın ağına da lənət, qarasına da".... Amma tarix dəstluqları da, düşmənlikləri də ələyir. Zaman-zaman hər kəsin yaxşı və pis əməli üzə çıxır, düyün açılır, məqsəd aydınlaşır. Məlum olur ki, Cənubi Azərbaycan xalqını "azadlığa çıxarmağa" gedən sevimi Qızıl Ordunun özündə özünüñ cənub sərhədlərini qorumağa gedib. Cənubun neft ehtiyatlarına belə "tamah salib". Əvvəl İranla əlbir olan bu "dostlar" ayı və şir məsəli Azərbaycanı parçaladılar. Yenə Azərbaycan üzərindən öz işlərini yürüdürümlər. Əli Tude "O ağır günümdə köməyə gəldi" deyəndə olacaqlardan xəbərsiz idi. Eynən Azəroğlu kimi, 1921-ci ildə anadan olan, taleyinə də "21 Azer" hərəkatı yazılan, 25 yaşında olarkən "Təbrizin görkəmli şairi" ("Ədəbiyyat" qəzeti, 1946-cı il, №13 (447) adlandırılan Balaş Azəroğlu şeirlərində həmin dövr hadisələrini, xalqının sevinc və kədərini qələmə alır, yeni-yeni yaradıcılıq uğurları qazanır, gözəl bədii nümunələr yaradır. Azəroğlu həm cismən, həm də qələmi ilə vətənin azadlığı uğrunda mübarizədə özünüñ fədai kimi tanıdan şairlərdəndir. Faşizmin üzərində qələbəyə sevinə də, ikiyə parçalanmış Azərbacan yarası onu inçidir. Qəzətin həmin sayında 3 şeiri nəşr olunub: "9 May-Qələbə günü", "Şeir", "Azərbaycan". Bir gözüklə qələbə sevinci yaşayan şair o biri gözüylə vətən dərdində ağlayır:

Bəlkə hər ürəkdə min bir Araz var,
Sönmür Arazdakı coşğun dalğalar.
İstəsən bunları qurudasən, bil,
Əvvəlcə ellərin göz yaşaların sil.
Sil bu ürəklərdə yer salan qəmi,
Qalmasın nə Araz, nə hicran qəmi!

Ona görə ki, Azərbaycan onun üçün könül quşunun qonduğu "budaq", anasının mehriban qucağı, arxalanlığı yeganə dayaq, sərr ocağı, ümidi yeri, azadlıq şələsənin qaynacıq bir bulaqdır. Saysız qəsb, təcavüz, məhərəbə, qan, qada görən Azərbaycan o şah vüqarını heç zaman düşmən qabağında əyməyib. Vətən onun üçün ilham pərisi, pərvənəsi olduğu odlar ocağı-odalar yurdudur. Heç bir dünya ölkəsi Cənubun fədai oğulları kimi qəhrəman görməyib. Hər dəfə "alçaq yağı" ların tələsinə tuş gəliblər. Odur ki, aslanlar oylaşı, Babək yurdur, Oğuz ığidlərinin yatdığı torpaqlar uzun ilərər düşmən tapdağındadır. B.Azəroğlu yazar:

Yəqin bu halımı duymusan sən də,
Mən heç içməyirdim dostlar içəndə.
Amandır sərhəddi qatar keçəndə,
Doldur piyaləmi Arazdan mənim.

XX əsrin 40-50-ci illərinin mətbuatını izləyəndə Cənubi Azərbaycan şair və yazıçılarının böyük ürəyi, təxəyyül diapazonu insanı heyrətə salır. Xüsusən poeziyanın mövzu dairəsi inanılmaz dərəcədə zəngindir. Həmin illərin ağır hadisələrinin içərisində olan bu yazarlar təkcə fədailərin başına gələnləri, qəhrəmanlıqları deyil, ikiyə parçalanmış Vətən dərdini, dünya xalqlarının azadlıq uğrunda məhərəbəsini, faşizm üzərində qələbənin sevincini və s. dərin hissələri ilə dərk edir və qələmə alırlar. Kədər hiss və tərənnüm onların yaradıcılığında qoşa addımlayırdı. Əgər azadlığı dünyada axan şələye bənzətsək, Cənubi Azərbaycan onun qaynacıq bulaq idi. Azadlıq və istiqlaliyyət hissi onların damalarında axan qana qarışır. Torpaqları da qanla yoğrulub. Fars şovinizminin Azəri torpaqlarına baslığı hər ayaq izi qan ağlayır. Qarabağı, Cənub, Zəngəzur, Dərbənd torpaqları və s. Azəri xalqı gələcəyə ümidi, sevincə baxır. Amma bir yanı geriyə dönükdür, yaralıdır. Bir yanın batmış gəmi kimi. B. Azəroğlu yazar:

Mən onszuda məstəm, dəryadır qəmim,
Bir gün ayrılmamış qəmdən aləmim.
Doldur piyaləmi qərq olmuş gəmim
Çıxa ta dərindən, dayazdan mənim.

"Ədəbiyyat" qəzətinin 1946-cı il, 1 may sayında Təbrizin görkəmli lirik şairi Həbib Sahirir şeirləri nəşr olunub: "Bir toxucu qızı", "Təbrizə", "Şeir və xəyalın qapısı". 43 yaşlı, ali təhsilli, mükəmməl biliyə və mədəniyyətə malik bu şair həm də gənc nəslin tərbiyəsi ilə məşğul olan bir xalq müəllimidir. Özünəməxsus, orijinal bir təbi var. İfadə gözəlli, bədii təsvir vəsətərində yerli-yerində istifadə, obrazlılıq onun poeziyasının əsas xüsusiyyətlərindəndir. "Bir toxucu qızı"

şeirində təhkiyə də var, lirik ricət də. Şair rəngi qacmış, səsi kallamış, günəş görməyən, usaqlığını toxuculuq karxanasında xalça toxumaqla keçirən kiçik bir qızın həyatını canlandırır. Onun ince, əlləriyle toxuduğu bəzəkli xalçalar varlıların salonlarını bəzəyir. Bu zavallı qızın özünün isə heç nəyi yoxdur.

Nə vaxtadək ac qarına işləyib,
Yorgun əller sərf edəcək min əmək?

Eşidibən bu məsəli babadan:

"Çılpaq gəzib özgələri süsləmək".

Qələmini azadlıq, istiqlaliyyət, yaşayış uğrunda mübarizəyə həsr edən Həbib Sahir bu yaşda qızların məktəbə gəlməsini istəyir. Amma imkanlı qızları o yaşda geyinir, bəzənir, məktəbə gedir, "gül kimi açır". Toxucu qızın isə açan gülü vaxtsız solub. Zəngin qızlarının qisməti məxmər, onunsa qisməti bezdir. Şair bundan çox məyus olub. Onun toxucu qızı arzuları var:

Gül, günəşlər açsın solmuş güllərin,

Gül, quş kimi qanat açıb uzaqlaş,

Qızıl günəş öpsün sarı tellərin!

"Təbrize" şeirində şəhərin gələcəyinə inamından, "Şeir və xəyalın qapısı"nda isə açılan qapıların məcəzi anımlarını poetikləşdirən şair öz xəyal qapısından bəhs edir. Onun xəyal qapısının biri üfüqdə, dağların üstündə görünən ustادı Ləlidən bir qapıdır, özü də başqa bir aləm qapısı. Axşam açılan qapını qəm qapısına bənzədən şair, şəfəq qapısına da gedə bilir. Onun xəyal quşu zülmətdən keçmədən xəyalət qapısını da açmaq istəyir. Günün dağda sənməsini pərdələnən qapıya oxşadan şairin sevdiyi qapı isə ulduzlu göydə yaranır və onun gözəl əsərlər yazmasına səbəb olan xəyalın qapısıdır. Məraqlı və orijinal bir təsvirdir. Doğrudan da, şair olmağın ülviliyi, gözəlliyi belə məqamlarda daha çox nəzərə çarpar. Adı insanların düşünə bilməyəcəyi, həsəd aparılaçq nüanslar. H. Sahir və digərləri kimi istedadlı insanların namərd mancanığında zaman-zaman əzab çəkmələrini düşünmək belə qorxuncdur. Amma "gec olar, güc olar" el məsəlinə inanmaq lazımdır.

Cənubi Azərbaycan xalqı təkcə yaradıcı insanları, fədailəri ile deyil, tarixi abidələri ilə də öyünəlidir. 1940-50-ci illərin qəzet və jurnal səhifələrindən, qədim Azərbaycan şəhəri Marağanın tarixi binaları ilə məşhur, üzüm bağları arasında gizlənmiş bir şəhər olduğunu öyrənirsən. 1148-ci ildə tikilmiş "Qırımızı gümbəz", 1197-ci ildə tikilmiş "Göy gümbəz", Səlcuqlı dövrünün yadigarı olan, memarlıq sənətinin gözəl nümunəs. Amma belə gözəlli dəşmən gözü görməmiş və qaret etmişdir. Dünyaca məşhur, Şərqi ölkələri arasında bir elm ocağı kimi tanınan "Marağa" rəsədxanasını quyuya oxşar qaranlıq bir mağaraya çevirən də düşmən əlidir. Təbrizdəki "Rəşidiyyə" elm şəhərciyi, "Məqberətüşşəürə"nın taleyi eyni şəkildə sonlanıb. Qulam Məmmədəlinin deyimində oradakı karvansaraların əksəriyyəti də elm aləminin diqqətini çəkməsindən deyə eyni tale yaşayır. 1946-ci ilin son ayalarının dəhişətlərinə qədər Cənub xalqı Şimalın dəstəyi ilə az müddətdə olsa da gözəl günlər yaşadı. Məsələn, yazıçı Vera İnberi İran yazıçılarının I qurultayına (1946, avqust) Sovet yazıçıları gətirmişdi. Vera xanım yeni demokratik məfkurələri tərənnüm edən, yeni formalar axtaran gənc şairlərin çıxışını çox bəyənmişdi. Qurultayda Məmməd Arif Dadaşzadənin Azərbaycan ədəbiyyatı haqqında məruzəsi yüksək şəkildə alqışlanıb. Bu da o zaman dəstluq və mədəni əlaqələrin mövcudluğunu sübutu idid. Qurultaydan sonra Şiraz şəhərində Sədinin, Hafizin, Hafizin müəllimi Kirmani qəbrinin ziyarət edilməsi təqdirəlayiq bir iş idi. Təbrizdə və Şirazda bu xüsusi yerlərin təşkil olunması da həm inkişafın, həm də ədəbi-mədəni əlaqələrin göstəricisi idi. Mir Mehdi Çavuş yazdı:

Gəlinidir qoca Şərqi, gözəlidir dönyanın,

Yer üzündə cənnət kimi gülzarı var yurdumun.

